


Təqvim planı

Elektron jurnalda fənnin mövzularının görsənməsi üçün bu mövzular EDUMAN sisteminin “Təqvim planı” adlanan moduluna əlavə edilməlidir.

Təqvim planına mövzuların əlavə edilməsi üçün:


1. Eduman sisteminə daxil olmaq lazımdır (Şəkil 1). Bunun üçün **Google Chrom** brauzerinin ünvan sətirində - **eduman.unec.edu.az** ünvanını daxil edib **Enter** düyməsi sıxılmalıdır.

Şəkil 1



2. Növbəti addımda sistemə daxil olmaq üçün istifadəçi adı və istifadəçi şifrəsini daxil edib **“Daxil ol”** düyməsi sıxılmalıdır. Nəticədə ekranda EDUMAN sisteminin əsas pəncərəsi açılacaq (Şəkil 2).

Şəkil 2




3. **Təqvim planına** daxil olmaq üçün ekranın sol tərəfində yerləşən menyudan “Təqvim planı” imkanı seçilməlidir (Şəkil 3).

Şəkil 3



Ekranı “Təqvim planı” modulunun pəncərəsi açılacaq (Şəkil 4).

Şəkil 4



Burada şəkildə göstərilən (1,2 və 3) siyahılardan:

1 – “Tədris ilini”

2 – “Fakültəni”

3 – “Kafedranı”


seçmək lazımdır. Nəticədə yalnız bu göstəricilərə uyğun olan sətirlər ekranda qalacaq. Məsəl üçün seçək:

Tədris ili – “2016-2017”

Fakültə – “Maliyyə və mühasibat”


Kafedra – “Nəzəri və praktiki iqtisadiyyat” (Şəkil 5)

Şəkil 5




4. Təqvim planına yeni mövzu əlavə etmək üçün “Yeni” düyməsi sıxılmalıdır (Şəkil 6)

Şəkil 6



Nəticədə ekranda “Təqvim planı” adlanan pəncərə açılacaq (Şəkil 7).

Şəkil 7



Təqvim planı

- 1 Tədris ili --Seçin --
- 2 Fakültə --Seçin --
- 3 İxtisas --- Seçin ---
- 4 Kafedra --Seçin --
- 5 Fənn --- Seçin ---
- 6 Mövzu --- Seçin ---
- 7 Dərsin növü Seçin
- 8 Gün/saat Seçin

Təmizlə Tətbiq et İmtina et

Burada:

1 – Tədris ilini (Məs. 2016-2017)

2 – Fakültəni (Məs. “Maliyyə və mühasibat”)

3 – İxtisası (Məs. “Maliyyə”)

4 – Kafedranı (Məs. “Nəzəri və praktiki iqtisadiyyat”)

5 – Fənni (Məs. “0101y Aqrar iqtisadiyyat”)

6 – Mövzunu (Məs. “Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.”)

7 – Dərsin növünü (Mühazirə, Seminar və ya Laboratoriya. Eyni zamanda bir neçə variant seçilə bilər. Məs. “Mühazirə” və ya “Mühazirə və Seminar”)

8 – Gün/saatı (Bu göstərici mövzunun tematik plana uyğun olaraq neçənci dərstdə keçirilməsini daxil etmək üçündür. Məs. 15-ci dərslər)

göstərmək mümkündür.

Hazır doldurulmuş pəncərəyə baxaq (Şəkil 8)

Şəkil 8

Təqvim planı ✕

Tədris ili	2016 - 2017
Fakültə	AA_Maliyyə və mühasibat
İxtisas	Maliyyə
Kafedra	AA_Nəzəri və praktiki iqtisadiyyat
Fənn	0101y Aqrar iqtisadiyyat / Azərbaycan dili
Mövzu	Ərzaq təhlükəsizliyinin mahiyyəti və səciyyəvi xüsusiyyətləri.
Dərsin növü	Mühazirə
Gün/saat	1

Təmizlə Tətbiq et İmtina et

5. Bu pəncərəyə lazımi məlumatları daxil etdikdən sonra onları yaddaşda saxlamaq üçün “Tətbiq et” düyməsi sıxılmalıdır (Şəkil 8). Nəticədə ekrandakı cədvələ yeni sətir artırılacaq.
6. Təqvim planındakı hansısa mövzunu redaktə etmək üçün bu mövzu cədvəldə qeyd olunmalıdır və “Redaktə” düyməsi sıxılmalıdır (Şəkil 9).


Şəkil 9

Yeni Redaktə Sil

Gün/Saat	Mövzu
2	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
2	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin mahiyyəti və səciyyəvi xüsusiyyətləri.

7. Nəticədə yenədə Təqvim planı pəncərəsi açılacaq və burada lazımi düzəliş edilməlidir (Şəkil 10)

Şəkil 10



Təqvim planı

Tədris ili: 2016 - 2017

Fakültə: AA_Maliyyə və mühasibat

İxtisas: Maliyyə

Kafedra: AA_Nəzəri və praktiki iqtisadiyyat

Fənn: 0101y Aqrar iqtisadiyyat / Azərbaycan dili

Mövzu: Ərzaq təhlükəsizliyinin mahiyyəti və səciyyəvi xüsusiyyətləri.

Dərsin növü: Mühazirə


Gün/saat: 1

Təmizlə Tətbiq et İmtina et

Bu pəncərədə lazımi düzəlişləri etdikdən sonra onları yaddaşda saxlamaq üçün "Tətbiq et" düyməsi sıxılmalıdır (Şəkil 10).

8. Təqvim planındakı hansısa mövzunu silmək üçün bu mövzu cədvəldə qeyd olunmalıdır və "Sil" düyməsi sıxılmalıdır (Şəkil 11).

Şəkil 11



Yeni Redakte Sil

Gün/Saat	Mövzu
2	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
2	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsasları.
1	Ərzaq təhlükəsizliyinin mahiyyəti və səciyyəvi xüsusiyyətləri.

9. Nəticədə ekrana belə bir xəbərdarlıq çıxacaq (Şəkil 12)

Şəkil 12



“Tətbiq et” düyməsi sıxıldığı halda seçilən mövzu haqqında məlumat “Təqvim planı” cədvəlindən silinəcək.

DIQQƏT! Təqvim planına mövzuları daxil etməmişdən əvvəl onlar EDUMAN sisteminin Fənn kataloquna daxil edilməlidirlər.